

“Bank Respublika” ASC tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər üzrə tarif dərəcələri

1. Hesablaşma-kassa xidmətləri	
1.1. Cari, müvəqqəti hesabların açılması (valyuta növündən asılı olmayaraq)	10 AZN
1.2. Çek kitabçasının verilməsi	
• 25 vərəqli	5 AZN
• 50 vərəqli	10 AZN
1.3. Hesablar üzrə çıxarışların verilməsi	Pulsuz
1.4. Hesablar üzrə elektron aylıq çıxarışların verilməsi	Pulsuz
1.5. Hesab üzrə çıxarış-dublikatlarının verilməsi	
• 1 aya qədər dövryyələr	2 AZN
• 3 aya qədər dövryyələr	5 AZN
• 1 il və daha çox müddətə dövryyələr	10 AZN
1.6. Nağd pul vəsaitlərinin inkasiası	Razılaşmaya əsasən
1.7. Manat əməliyyatları	
1.7.1. Müştərinin tapşırığı ilə köçürmələr	
• bankdaxili köçürmələr	Pulsuz
• alanın hesabı digər bankda olduqda	0,1% (min. 1 AZN, maks. 200 AZN)
1.7.2. Cari təqvim ili ərzində müştərinin cari hesabına nağd qaydada daxil olan vəsaitdən artıq aldığı məbləğdən tutulan komissiyon haqqı	0,5%
1.7.3. Cari hesabın aparılmasına görə haqq (aylıq)	2 AZN
1.7.4. Köçürmənin şərtlərində əlavə, dəyişiklik, ləğv edilməsi və təhqiqatın aparılması (müştərinin rəsmi xahişi ilə)	10 AZN
1.8. Valyuta əməliyyatları	
1.8.1. Müştərinin tapşırığı ilə valyuta ilə köçürmələr	
• bankdaxili köçürmələr	Pulsuz
• ölkədaxili və ölkəxaricinə köçürmələr	
USD ilə	0,3% (min. 20 USD, maks. 300 USD)
EUR ilə	0,3% (min. 25 EUR, maks. 300 EUR)
RUB ilə:	
• vəsait hesaba nağd Rus Rublu şəklində daxil olarsa	1,5% (min. 500 RUB)
• vəsait digər valyutalardan Rus Rubluna konvertasiya olunarsa	0,3% (min. 500 RUB, maks. 7500 RUB)
GBP ilə	0,3% (min. 20 GBP, maks. 250 GBP)
JPY ilə	6000 JPY
digər valyuta ilə	0,3% (min.20 USD, maks.300 USD)
1.8.2.Cari təqvim ili ərzində müştərinin cari hesabına nağd qaydada daxil olan vəsaitdən artıq aldığı məbləğdən tutulan komissiyon haqqı	0,8%
1.8.3. Varici valyutada cari hesabın aparılmasına görə haqq (aylıq)	1 USD /1 EUR/100 RUB/1 GBP / 300 JPY
1.8.4. Köçürmənin şərtlərində əlavə, dəyişiklik, ləğv edilməsi və təhqiqatın aparılması (müştərinin rəsmi xahişi ilə)	50 USD
1.8.5. Xarici valyutanın nağdsız mübadiləsi	
• Xarici valyutanın alışı(bankın məzənnəsi ilə)	0%
• Xarici valyutanın satışı(bankın məzənnəsi ilə)	0%
2. Qarantiyalar	
2.1. Beynəlxalq Qarantiyalar	
• Qarantiyanın açılması	0,2% (min. 100 EUR)
• Qarantiyanın illik faiz dərəcəsi (təsdiq olunan)	Razılaşmaya əsasən
• Qarantiyanın illik faiz dərəcəsi (təsdiq olunmayan)	Razılaşmaya əsasən
• Qarantiyanın avizosu	0,2% (min.50 EUR)
• Qarantiyanın vaxtının uzadılması	0,2% (min. 100 EUR)
• Qarantiyanın məbləğinin artırılması	0,2% (min. 100 EUR)
• Qarantiyanın digər şərtlərinin dəyişilməsi	50 EUR
2.2. Ölkədaxili Qarantiyalar	

• Ölkədaxili qarantiyaların açılması	0,2% (min. 50 AZN)
• Ölkədaxili qarantiya üzrə illik faiz dərəcəsi	Razılaşmaya əsasən (Min. 30günə hesablananfaizlər tutulur)
• Qarantiya vaxtının uzadılması	0,2% (min. 100 AZN)
• Qarantiyanın məbləğinin artırılması	0,2% (min. 100 AZN)
• Qarantiyanın şərtlərinin dəyişilməsi	100 AZN
• Qarantiya üzrə ödəniş	0,15% (min. 100 AZN)
3. Sənədli akkreditiv	
3.1. Akkreditivin açılması:	
• 500 000 USD-dək	0,35%
• 500 001-dən 1 000 000 USD-dək	0,25%
• 1 000 000 USD çox	0,15%
3.2. Akkreditivin beynəlxalq statuslu bank tərəfindən təsdiqlənməsi	Razılaşmaya əsasən
3.3. Qabaqcadan akkreditivin avizosu	50 EUR
3.4. Akkreditivin avizosu	0,2% (min. 50 EUR)
3.5. Akkreditivin təsdiqi	0,2% (min. 50 EUR)
3.6. Akkreditiv vaxtının uzadılması və məbləğinin artırılması	0,1% (min.50 EUR)
3.7. Akkreditivin şərtlərinin dəyişdirilməsi	50 EUR
3.8. Transfer akkreditivi üzrə ödəniş	0,1% (min. 50 EUR)
Digər Şərtlər	
• Sənədlərin qəbulu, yoxlanılması və göndərilməsi	0,3% (min. 100 EUR)
• Möhlətli ödəniş, aksept (hər 90 gün və ya onun hissəsinə görə)	0,1% (min. 50 EUR)
4. Əlavə şərtlər və xidmətlər	
4.1. "İnternet-Bank" sisteminə qoşulma (hesablar üzrə qalıqların izlənməsi)	20 AZN
4.2. Əlavə elektron açar üçün komissiyon haqqı (hesablar üzrə qalıqların izlənməsi və əməliyyatların aparılması)	60 AZN
4.3. Əmək haqqı kartlarına vəsaitin köçürülməsi üçün komissiyon haqqı	1%
4.4. Müştərilərin xahişinə əsasən ödəniş sənədlərinin tərtib olunması	10 AZN
4.5. Arayışın verilməsi	10 AZN
4.6. SWIFT vasitəsilə çıxarışların göndərilməsi (aylıq xidmət haqqı)	20 AZN

Tarif dərəcələrinə əlavə:

- Bankın standart tarifləri Bank ilə Müştəri arasında başqa razılaşma olmadıqda tətbiq olunur.
- Bütün komissiyon haqlar əməliyyat aparılan valyuta ilə tutulur.
- Bu tariflərin düzgün başa düşülməməsi səbəbindən irəli gələn anlaşılmazlıqlara görə Bank məsuliyyət daşımır.
- Başqa hal göstərilməyibsə, Bank müştərilərin ödəmə tapşırıqlarının icrası üçün müxbir bankı özü seçir.
- Hazırkı tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər (əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa).
- Hesabların aparılmasına görə haqq akseptsiz müştərinin cari hesablarından tutulur.
- Köçürmələrdən əlavə olaraq sair xidmətlər üzrə (əlavə komissiyon haqqlar, müxbir banklar tərəfindən tutulan komissiyon haqqlar, poçt, teleqraf, telefon xərcləri və s.) komissiyon haqqları akseptsiz müştərinin cari hesablarından tutulur.
- Manatla ödəniş-tapşırıqları həftənin bazar ertəsi – cümə günləri Banka saat 15:45-dək daxil olarsa, cari gündə, 15:45-dən sonra daxil olarsa, növbəti iş günü icra olunur. Şənbə günləri manatla yalnız bankdaxili ödəniş tapşırıqları icra olunur.
- Xarici valyutalar ilə ödəniş-tapşırıqları həftənin bazar ertəsi – cümə günləri Banka saat 16:00-dək daxil olarsa cari gündə, 16:00-dan sonra daxil olarsa növbəti iş günü icra olunur.
- Hazırkı tariflər qüvvəyə mindiyi tarixdən etibarən əvvəlki tarifləri öz qüvvəsini itirmiş hesab olunur.